



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

çıxarış

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 may tarixli 145 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

2. “Ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 oktyabr tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasında standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası” üzrə:

2.1.1. 1.4.1-ci yarımbənd ləğv edilsin;

2.1.2. həmin Qaydaya 1 və 2 nömrəli əlavələrdə “standartların və texniki şərtlərin işarəsi” sözləri “texniki normativ hüquqi aktların rekvizitləri” sözləri ilə, “Normativ sənədlər” sözləri “Texniki normativ hüquqi aktlar”

sözləri ilə, “əsas, o cümlədən” sözləri “əsas texniki normativ hüquqi aktlar, həmçinin” sözləri ilə və “normativ sənədin tələblərinə uyğunluğu” sözləri “texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu” sözləri ilə əvəz edilsin;

2.1.3. həmin Qaydaya 3 nömrəli əlavənin 5-ci hissəsində “texniki şərtin, digər normativ sənədin adı və işarəsi” sözləri “texniki normativ hüquqi aktın rekvizitləri” sözləri ilə əvəz edilsin və “Akta əlavələr” hissəsinin 2-ci bəndində “texniki sənədlərin (texniki tapşırığın və texniki şərtlərin)” sözləri “texniki tapşırığın və texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasında ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”in 3.9.1-ci yarımbəndindən “və standartların” sözləri çıxarılsın.

3. “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 oktyabr tarixli 182 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından və ikinci abzasdan “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası” üzrə:

3.2.1. adından “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2.2. 1.1-ci bənddən “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2.3. 1.3-cü bənddən “müvafiq standartda, texniki rəqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə və” sözləri çıxarılsın;

3.2.4. 1.5-ci bənddən “və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan malların (xidmətlərin, işlərin) istehsalının və ya satışa buraxılmasının” sözləri çıxarılsın;

3.2.5. 2.1.1-ci, 2.2.5-ci, 3.1.1 - 3.1.7-ci, 3.2.6.1-ci yarımbəndlər və 3.3-cü bənd ləğv edilsin;

3.2.6. 2.4-cü bənddən “və ya malların (xidmətlərin, işlərin) istehsalının və ya satışa buraxılmasının” sözləri çıxarılsın;

3.2.7. 3.8-ci bənddə “3.1 - 3.7-ci” sözləri “3.1-ci, 3.2-ci, 3.4 - 3.7-ci” sözləri ilə əvəz edilsin;

3.2.8. həmin Qaydanın 1 nömrəli əlavəsindən “(təsərrüfat fəaliyyətinin obyektı olan malın, xidmətin, işin adı)” sözləri çıxarılsın;

3.2.9. həmin Qaydaya 2 nömrəli əlavə ləğv edilsin.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, 3 iyun 2021-ci il

№ 139